



**2004-cü il mayın 18-də Brüssel şəhərində imzalanmış "Azərbaycan Respublikası  
Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında Niyət  
Protokolu"nun nəzərə alınması haqqında**

**AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI**

1. 2004-cü il mayın 18-də Brüssel şəhərində imzalanmış "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında Niyət Protokolu" nəzərə alınsın.
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolun həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

**Bakı şəhəri, 1 sentyabr 2004-cü il  
№ 372**

## NİYYƏT PROTOKOLU

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (bundan sonra - Azərbaycan Gömrük İdarəsi) və Ümumdünya Gömrük Təşkilatı (bundan sonra - ÜGT);

Azərbaycan Gömrük İdarəsinin ticarətin qloballaşdırılması ilə əlaqədar üzləşdiyi vəzifələri, gömrük gəlirlərinin və sərhəd təhlükəsizliyinə və İpək Yolu vasitəsilə narkotiklərin dövriyyəsinə dair xüsusi regional problemlərin zəruriliyini nəzərə alaraq,

Azərbaycan gömrüyü tərəfindən onun beynəlxalq ticarətinin inkişafı və sadələşdirilməsi məqsədilə, artıq qəbul olunmuş beynəlxalq sənədlərin (Malların təsviri və kodlaşdırılması üzrə Harmonik Sistem haqqında Beynəlxalq Konvensiya, Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatının aparılması və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında Beynəlxalq Konvensiya) məcmusunu nəzərə alaraq,

Azərbaycan gömrüyü tərəfindən öz milli müddəalarının beynəlxalq sənədlərə uyğunlaşdırılması məqsədilə milli səviyyədə həyata keçirilmiş tədbirlərin əhəmiyyətini nəzərə alaraq,

Azərbaycan Respublikasının Ümumdünya Gömrük Təşkilatının təşəbbüslərini dəstəkləməsinin vacib rolunu və əhəmiyyətli potensialını nəzərə alaraq,

ÜGT-nin regionda beynəlxalq ticarətin mühafizəsi və kütləvi qırğın silahlarının və narkotik vasitələrin daşınması üçün istifadə olunan qanuni göndərişlərin qarşısının alınması məqsədilə müxtəlif təşəbbüsləri qəbul etməsini nəzərə alaraq,

qanuni göndərişlərin mühafizəsinin sərhədlərin idarə edilməsinə cavabdeh olan bütün gömrük idarələri üçün əsas bir vəzifə olmasını nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

milli səviyyədə, Azərbaycan Gömrük İdarəsi ÜGT-nin təhlükəsizlik standartlarını tətbiq etmək məqsədilə lazım olan bütün səylərini ÜGT-nin yardımı ilə göstərəcəkdir və yaxın aylar ərzində "Prezident Heydər Əliyev və Azərbaycanda gömrük xidmətinin inkişafı" adlı simpoziumu təşkil edəcəkdir.

Beynəlxalq səviyyədə, Azərbaycan Gömrük İdarəsi və ÜGT, Azərbaycan Respublikası Hökumətinin köməyi ilə, ÜGT-nin Bakıdakı Regional Tədris Mərkəzindən istifadə edərək, narkotik vasitələrin və kütləvi qırğın silahlarının dövriyyəsinə qarşı mübarizə üçün təsirli strategiyaların tətbiqi və İƏT (İqtisadi Əməkdaşlıq Təşkilatı) üzv ölkələri gömrük xidmətlərində qiyabi təhsil kurslarının inkişafı məqsədilə İƏT üzv ölkələrinin yüksək vəzifəli gömrük əməkdaşlarının yüksək səviyyədə görüşlərini təşkil edəcəklər.

Bu Niyyət Protokolu Belçika Krallığının Brüssel şəhərində 18 may 2004-cü il tarixdə Azərbaycan və ingilis dillərində 2 nüsxədə imzalanmışdır.

**Kəmaləddin HEYDƏROV**  
**Azərbaycan Respublikası**  
**Dövlət Gömrük Komitəsinin sədri**

**Mişel DANE**  
**Ümumdünya Gömrük Təşkilatının**  
**Baş katibi**